

## Murtuzun Nağılı

© Azərbaycan Nağılları. 5 cilddə, 5-ci cild.  
Azərbaycan SSR EA Nəşriyyatı, Bakı - 1964

Biri var idi, biri yox idi, keçmiş əyyamlarda, İsfahan Şəhərində Qənbər adında kasib bir kişi var idi. Bu kişinin gözünün ağı-qarası Murtuz adında bir oğlu var idi. Qənbər kişi o qədər kasibdi ki, bir qarın çörəyini axşama kimi güclə qazanırdı.

Bir gün Qənbər baltasını götürüb məşəyə odun qırmağa gedirdi, Murtuz atasına dedi:  
—Ata, məni də məşəyə apar.

Qənbər dedi:  
—Oğul, gəl sən getmə. İnşallah böyüyəndən sonra gedərsən.

Murtuz ayağını yerə diriyib dedi:  
—Apar məni.

Qənbərin əlacı kəsilib Murtuzu yanına alıb məşəyə apardı. Murtuz bayır-bucaq görməmişdi.

Meşə Murtuza o qədər gözəl görünmüdü ki, baxmaqla doymurdu. Murtuz atasından icazə alıb məşəni gəzməyə başladı. Elə bir neçə addım atmışdı, bir bulağa rast gəldi. Bulaq nə bulaq? Elə bil ki, göz yaşıdı, axır. Murtuz doyunca su içdi, əl-üzünü yudu, qalxanda baxdı ki, ətraf ciyələklə doludu. Başladı ciyələk yeməyə. Başı bərk qızışdı. Nə qədər getdiyiini bilmədi. Bir də baxdı ki, qabaqdan dağ boyda bir şey gəlir. Murtuz qorxudan çıxdı çınar ağacının başına. Dayanıb diqqətlə baxdı, gördü bu bir cür nəhəng şeydi. Uzunboy, yekəbaş, irigöz, amma tək bircə uzun qolu və əlinin də altı barmağı var. Bu altı barmaq-təkqol Murtuzu görən kimi dayanıb, ağacın başına baxdı.

Murtuz baxıb gördü ki, bunun qoltuğunda bir ceyran var, gözünün yaşını elə axıdır ki, gəl görəsən.

Altıarmaq-təkqol dedi:  
—Ədə, düş ağacdan!

Murtuz qorxusundan ləp ağacın başına çıxdı. Altı barmaq-təkqol gördü bu ağacdan düşməyəcək. Əlini çınar ağacının ləp başına uzatdı. Murtuzu götürüb yerə qoydu. Murtuz baxıb gördü ki, altıarmaq-təkqol bunu yeyəcək. Onun əlindən qurtarmaq üçün dedi:  
—Sən ki, bu qədər uzunboysan, gücün necə, var ya yoxdu?

Altıbarmaq-təkqol dedi:

—Niyə yoxdu.

Murtuz dedi:

—Qoy mən sənin gücünü sınayım. Əgər güclü oldun, sözüm yoxdu, məni ye!

Altıbarmaq-təkqol xəbər aldı:

—Mənim gücüm sən necə sınayacaqsan?

Murtuz dedi:

—Mən çıxım bu ağacın lap kəlləsinə. Sən də güc ver, əgər ağacı kökündən çıxarıb ata bildin, onda bilərəm ki, sən güclüsən. Yoxsa, çıxardıb ata bilmədin, onda məni yeməyib, o ceyranı da mənə bağışlarsan.

Altıbarmaq-təkqol Murtuzun şərtinə razı oldu. Murtuz yekə bir çinar ağacı tapdı. Sonra ətəyi ilə papağını qum ilə doldurub tez çinar ağacının kəlləsinə çıxdı. Altıbarmaq-təkqol çinarı qucaqlayıb, güc verdi ki, kökündən çıxartsın. Gücü çatmadı, başını yuxarı qaldırıb əlini uzatdı. Murtuzu ağacın başından alıb yerə qoymaq istədi. Murtuz ətəyi ilə papağında nə qədər qumvardı, altıbarmaq-təkqolun gözünə tökdü. O yerə yixilib, çapalamağa başaldı.

Murtuz tez ağacdan yerə düşüb, ceyranı da götürüb, qaçıdı. Az qaçıdı, çox qaçıdı, gəlib çatdı atası odun doğradığı yerə. Gördü ki, atası burda yoxdu. Ceyran birdən dil açıb dedi:

—Murtuz, məni hara apanırsan?

Murtuz dedi:

—Evimizə aparıram.

Ceyran dedi:

—Mənim Pəri dağında bir cüt balam var. Burax məni, sənə bir yaxşı şey verim.

Murtuz dedi:

—O nə şeydi?

Ceyran dedi:

—Yerdən bir çubuq götür, yavaşça batır mənim burnuma. Mən asqıran kimi ağızmdan bir qiyməthi daş düşəcək, alıb saxlarsan, sənə gərək olar.

Murtuz əyilib yerdən bir çubuq götürdü, ceyranın burnuna batırıldı, ceyran asqırdı, ağızından parıldayan bir daş düşdü. Murtuz yerdən daşı götürüb cibinə qoydu.

Ceyran dedi:

—Mən gedirəm. Nə vaxt işin darlığa düşsə, gələrsən Pəri dağına, mən qulluğunda hazırlam.

Onlar halallaşıb ayrıldılar.

İndi sənə xəbər verim Qənbərdən.

Qənbər meşəni ələk-fələk eləyib Murtuzu tapa bilmədi, kor-peşman şəhərə qayıtdı. Daha odunu da satmayıb, evinə gəldi, oturub ağlamağa başladı. Gün batdı, qaranlıq düşdü.

Qənbər gördü ki, yox Murtuz gəlib çıxmadi. Durdu ayağa ki, yenə gedib meşəni axtarsın.

Elə qapıdan çıxmaq istəyirdi birdən gördü ki, budu, Murtuz qapıdan içəri girdi. Qənbər oğlunu görən kimi sevinib onun o üzündən, bu üzündən öpdü, xəbər aldı:

—Oğul, haradaydın?

Murtuz başına gələni atasına danışdı. Amma parlayan daş Murtuzun yadından çıxmışdı. Hər ikisi oturub çörəklərini yedilər, çıraqı söndürüb yatdialr.

Murtuz paltarını soyunub künçdə asmışdı. Özü də coxdan yuxlamışdı. Amma Qənbər kişi yerinin içində qurdalanırdı. Qənbər kişinin gözü birdən künçə sataşdı. Gördü ki, Murtuzun donu alışib yanır. Diksiniib yerindən qalxıdı. Səhəngdə su vardi, tez götürüb donun üstünə tökdü. Gördü yox, sönmədi. Tez bayira çıxıb təzədən su gətirdi, donun üstünə tökdü. Gördü ki, xeyr, sənən deyil, dondan yapışib bayira atdı. Don gedib odun şələsinin üzünə düşdü, yanmağa başladı. Qənbər kişi gördü bütün şəhər yanacaq. Qorxudan evə qaçıb, qapıları bağladı, bir künçə qılışılıb, gözlərini də bərk-bərk yumdu. Murtuz səhər ayılıb gördü ki, donu yoxdu. Bayira çıxıb gördü donu atılıb odun şələsinin üstünə. donunu evə gətirdi. Atasını çağırıdı, gördü ki, atası haçandı olüb. Murtuz ağlamağa başladı. Donunu qurudub geyindi, bazara çıxıdı. Hər kimə dedi ki, atam olüb, heç kim yaxın durub kömək eləmədi. Axırda evə qayıdırıb nə ki, mitil-şitilləri vardi, çəkib bazara satdı, bir hambal çağırıb atasını qəbiristanlılığı aparıb dəfn elədi.

Bir müddət Murtuz başlı-başına küçələrdə veylləndi. Bir gün bazarda dolanırdı, birdən yerdə bir parça çörək gördü, əyildi çörəyi götürdü, cibinə qoydu. Əlini cibinə salanda gördü cibinə bir şey var. Tez çıxartdı gördü ki, bu ceyran verən daşdı. Daşı əlinə alıb bazarda oynada-oynada getməyə başladı.

Qazi bazarda gəzirdi, gördü ki, bir uşaq əlində qiymətli bir daş parçası oynadır. Qazi Murtuza yanaşib biləyindən yapışdı, dedi:

—Sən bu daşı xanın xəzinəsindən oğurlamışan.

Murtuz ağlayıb dedi:

—Daşı meşədən tapmışam.

Qazi daşı Murtuzun əlindən alıb getdi.

Murtuz ağlaya-ağlaya gəlib böyük bir imarətin qabağına oturdu. Demə bu imarət xanın imarəti imiş. Xan birdən ağlamaq səsi eşitdi. Açığı tutdu, adam göndərib dedi:

—Gedin, görün, o ağlayan kimdi?

Xanın adamları küçəyə çıxıb gördülər ki, bir uşaqdı, aqlayır. Tutub xanın yanına gətirdilər.

Xan Murtuzdan xəbər aldı:

—Oğlan, niyə ağlayırsan?

Murtuz dedi:

—Mənim işildayan bir daşım var idi, bazarda əlimdə oynadırdım. Qazi əlimdən aldı.

Xan çox təəccüb elədi ki, görəsən bu necə qiymətli daşdı ki, uşaq ondan ötrü ağlayır. Əmr eləyib qazını çağırtdırdı. Xəbər aldı:

—Qazi, bu uşaq deyir ki, qazi məndən daş alıb, o necə daşdı?

Qazının nitqi kəsilib haçandan-haçana dedi:

—Xan sağ olsun, mən elə bildim ki, xan məni böyük bir məsələdən ötrü çağırır. Amma çifayda ki, bir uşağın sözü ilə mən boyda kişini bura gətirmisən.

Xan bu sözdən sonra başını aşağı salıb dinmədi. Qazi daşı çıxarıb dedi:

—Bu daş mənimdi. Neçə vaxtdı ki, itmişdi. Dünən bazarda bu uşağın əlində gördüm, aldım.

—Xan baxıb gördü ki, bu çox qiymətili daşdı. Əgər bütün xəzinəsini versə, yenə bu daşın qiymətini ödəyə bilməz, dedi:

—Oğlan, bu daşı sən hardan almışan?

Murtuz and içib özünü öldürdü ki, daşı tapmışam.

Qazi dedi:

—Daş mənimdi. Yalan deyir.

Qazi him-cimlə xanı başa saldı ki, “bu bizi biabır eləyəcək, itir bunu getsin”. Xan əmr verdi ki, Murtuz qaziya böhtan atlığına görə ayağına yüz çubuq vurulsun.

Fərraşlar Murtuzu aparıb ayaqlarını falaqqaya saldılar. Qırx çubuq vurmüşdular ki, gördülər bunda daha hey qalmadı. Fərraşlar elə bildilər ki, ölübdü, aparıb bir dərin dərənin dibinə atdırılar.

Murtuz haçannan-haçana özünə gəlib gördü ki, ayaqlarının altı dəridən çıxıb. İstədi dura, gəzə, gördü ki, ayaqlarını yerə qoya bilmir, dizi üstə iməkləməyə başladı. İməkləyə-iməkləyə dərədən çıxdı, üz qoydu günbatan tərəfə getməyə. Neçə gün neçə gecə yol gedib, gəlib çatdı bir meşəyə. Murtuz burda daldalanıb qalmaqdə olsun, sənə xəbər verim pəri dağında olan ceyrandan. Ceyran gəzə-gəzə gəlirdi, günüdür düşdü meşəyə, gördü ki, bir uşaq zarılıtı gəlir. Axtara-axtara gəlib Murtuzu tapdı. Xəbər aldı:

—Murtuz, bu nə gündü düşmüsən?

Murtuz başına gələni ceyrana danışdı. Ceyran dedi:

—Gəl, min dalima.

Murtuz ceyranın dalına mindi. Ceyran onu Pəri dağına gətirdi.

Ceyranın iki balası vardı. Murtuzu da bunlara qoşub elədi üç. Əlinə düşəni gətirib

Murtuza verirdi. Ta Murtuzun ayaqları sağaldı. Ceyran xəbər aldı:

—İndi necəsən?

Murtuz dedi:

—Yaxşıyam, izin ver, gedim vətənə.

Ceyran dedi:

—Murtuz, burdan düz gedərsən. Qabağına bir meşə gələr. Girərsən o meşəyə.

Görəcəksən ki, lap meşənin qurtaracağında bir ağac var. Bu ağacın hər yarpağı bir yorğan boydadi. O yarpaqdan dörd dənə dərib, büküb, mənə gətirərsən. Amma nəbada qayıdır dala baxasan.

Murtuz dedi:

—Baş üstə!

Murtuz çox gedib, az dayandı, az gedib, çox dayandı, gəlib çatdı meşəyə. Meşəni vurub başa, gördü, lap axırda bir ağaç var. Hər yarpağı bir yorğan boyda. Dörd yarpaq dərib bükdü, qoltuguna vurdu dala baxmayıb daban aldı qaçmağa. Bir xeyli yol gedəndən sonra bir yoncalığa çatdı. Gördü ki, burda bir tülkü var, bu tulkünün ayağına qələm batıb, naləsi ərşə cixır.

Murtuz tulkünün ayağından qələmi çəkib çıxartıdı. Tulkünün ayağını sarıldı, qucağına alıb özü ilə apardı.

Ceyran oturmuşdu, gördü ki, Murtuz gəlir, qucağında da bir tülkü. Dedi:  
—Murtuz, bu nədi?

Murtuz əhvalatı ceyrana danışdı. Ceyran razı oldu, tulkünü burda saxladılar. Bunun ayağına müalicə eləyiб sağaltdılar.

Bir gün tülkü nəzərini Murtuza saldı, gördü ki, bu çox qəmli-qəmli oturub-durur. Xəbər aldı:

—Qardaş, niyə belə qəmlisən?

Murtuz dedi:

—Heç, elə-belə.

Tulkü dedi:

—Yox, səndə bir şey var. İndi ki biz burda qardaş olmuşuq, lazımdı ki, dərdimizi bir-birimizdən gizlətməyək.

Murtuz dedi:

—Tulkü qardaş, mənim başına xan bir müsibət açıb ki, ölen günümə kimi yadımdan çıxmaz.

Tulkü dedi:

—Qardaş, de görüm xan sənin başına nə müsibət gətirib?

Murtuz başına gələni tulkuyə nağlı elədi.

Tulkü dedi:

—Elə bunun üçün qəmlisən? Dur ayağa, gedək, mən qazının başında elə bir turp əkim ki, sən özün də afərin deyəsən.

Murtuz razı olub hazırlaşmağa başladı:

Bunlar gedəndə ceyran dedi:

—Götür, bu yarpaqları da apar. Bunlarda bir xasiyyət var ki, kim bunun suyunu içsə, buynuz çıxardar. Birtəhər eləyiб, bunun suyundan qaziya içirdərsiniz, sonra camaata xəbər verərsiniz ki, qazı buynuz çıxardıb.

Murtuz tulkuyə qosıldı. Az gedib, çox dayandılar, çox gedib, az dayandılar, axırda özlərini yetirdilər xanın yaşadığı şəhərə.

İndi sizə xəbər verim qazı ilə xandan.

Qazı ilə xan Murtuzu ölmüş bilib, işıldayan daşı bölüb, hərəsi öz payını götürdü. Murtuzun atadan qalma bir ucuq-sökük evi vardı. Qazi bu evi də sökdürüb yerində bir yaxşı imarət tikdirdi.

Murtuzgil şəhərə girib bir buyana, bir oyana baxdilar. Murtuz tülküyə dedi:  
—Tülkü qardaş, mənim atadan qalma bir evim var, gəl gedək bizə, nə tədbirimiz varsa, orda görək.

Tülkü razı oldu, bir-birinə qoşulub gəldilər. Murtuzün evinə çatanda Murtuz baxıb məəttəl qaldı. Tülkü elə bildi ki, o evlərinin yerini itirib. Xəbər aldı:  
—Qardaş, olmaya çəsibsan?

Murtuz dedi:

—Tülkü qardaş, çəşməmişam, amma bizim evin yerində təzə imarət salınıb.

Tülkü çox bilən olar, odur ki, dedi:

—Qardaş, bu imarəti, yəqin sən gedəndən sonra qazı tikdirib.

Murtuz gördü ki, tülkü çox ağlabatan söz deyir.

Tülkü dedi:

—Murtuz qardaş, səhər olan kimi məni alıb apararsan qazının imarətinin qabağına.

Qazının arvadı məni görən kimi deyəcək: “Bu tülkünü neçəyə deyirsən?”. Sən deyərsən ki, “yüz tümənə deyirəm”. Məni satarsan qazının arvadına. Özün də bu çəpərin dibində məni gözlərsən.

Sabahısı Murtuz tülkünün boğazına bir ip bağlayıb qazının imarətinin qabağına gətirdi. Tülkü oynamağa başladı. Qazının arvadı pəncərədən baxındı, gördü ki, bir oğlan yaxşı bir tülkü oynadır. Bu tülkü elə oynayır ki, lap adamın ağını başından alır. Öz-özünə dedi: “Əcəb ürəkaçan tulkudu!”. Tez adam göndərib Murtuzu çağırtdırdı. Murtuz tülkünü qazının arvadının yanına gətirdi.

Qazının arvadı soruşdu:

—Bu tülkünü satmazsan?

Murtuz dedi:

—Niyə satmaram.

Arvad dedi:

—Neçəyə deyirsən?

Murtuz dedi:

—Yüz tümənə!

Qazının arvadı Murtuza yüz tümən verib tülkünü aldı. Bir neçə gün tülkü qazının arvadının yanında qaldı. Bir gün gecənin yarısında tülkü durub, taxça-buxçanı gəzib, gördü ki, taxçada bir sərnic şit yağı, kasada bir xeyli zəfərən var. Tülkü quyruğunu yağı sərnicinə batırdı, sonra kasaya saldı, zəfəranlı elədi. Qazının arvadı bərk yatmışdı. Tülkü

zəfəranlı quyruğunu arvadın uzunə sürtdü, sapsarı elədi, pəncərədən çıxıb özünü Murtuza yetirdi. Murtuz yatmayıb yolunu gözləyirdi. Xəbər aldı:

—Tülkü qardaş, necə gəldin?

Tülkü dedi:

—Sonra danişarıq. Səhər açılan kimi məni aparıb indi də xanın arvadına satarsan. Murtuz razı oldu. Səhər tezdən Murtuz xanın imarətinin qabağına gəldi, tulkünü oynatmağa başladı. Xanın arvadı səsə bayırı çıxıb gördü ki, bir tülkü oynadırlar, tulkü elə gözəl oynayır, gəl görəsən. Murtuzu çağırtdırıb dedi:

—Tulkünü satırsan?

Murtuz dedi:

—Satıram.

Arvad dedi:

—Neçəyə deyirsən?

Murtuz dedi:

—Yüz tümənə!

Xanın arvad razı oldu yuz tümən verib tulkünü aldı. Gündüz axşama kimi oynatdı. Yatmaq zamanı gələndə tulkünü otağın içində buraxdı, özü yixılıb yatdı. Tülkü gecənin yarısında durub yağıdan, zəfərandan tapdı, quyruğunu bulayıb xanın arvadının üzünə sürtdü. Sonra qaçıb özünü Murtuza yetirdi. Bunlar burda qalsın, sənə xəbər verim qazının arvadından.

Qazının arvadı səhər tezdən durub aynaya baxdı, gördü ki, rəngi sap-sarı olub, qorxdu, tez qaçıb yerinə girdi. Qazi səfərdə idi. Qayıdırıb evinə gəldi, gördü arvadı sapsarı saralıb, xəbər aldı:

—Arvad, naxoşluğun nədi?

Arvad dedi:

—Heç bilmirəm.

—Bir tərəfdən də xəbər çıxdı ki, xanın arvadı da bərk naxoşdu.

Tülkü Murtuza dedi:

—Murtuz, indi get bazara, bu pullarla özünə bir dəst paltar al.

Murtuz bazara gedib özünə bir dəst paltar aldı, geyinib tulkünün yanına gəldi.

Tülkü dedi:

—Murtuz, indi iş sənlikdi. Gedərsən bir qarı taparsan. Bu yarpaqları əzdirib suyunu bir şüşəyə tökərsən. Sonra qazının evinə gedərsən, deyərsən ki, mən həkiməm. Qazi səni söyüb qovacaq ki, “bir tikə boyla səndən nə həkim!”. Sən deyərsən ki, “al, bu yüz tümən sənin olsun. Sağaltdım, yüzə yüz verərsən”. O razı olub səni otağa aparacaq. Görəcəksən ki, qazının arvadı xəstə yatıb. Gedəndə də özünlə sarı yağ apararsan. Yağı arvadın üzünə sürtərsən, isti su ilə ćimizdirməyi əmr edərsən. Sonra iki gün heç kimi qazının arvadının yanına buraxmazsan. İki gündən sonra qaziya xəbər göndərərsən ki, arvadın yaxşı olub. Sonrası ilə işin yoxdu.

Murtuz bazara getdi, bir az sarı yağı olıb özünü qazının qapısına yetirdi. Qazi bağda gəzirdi, gördü ki, geyimli-keçimli bir oğlan gəlir, soruşdu:

—Kimi istəyirsən?

Murtuz dedi:

—Həkiməm, eşitmişəm qazının arvadı naxoşdu, gəlmışəm onu sağaldam.

Qazi dedi:

—Səndən nə həkim? Sən boyda da həkim olar?

Murtuz dedi:

—Yüz təmən qoyum yanında. Əgər arvadını sağaltdım, yüz də üstəlik alacağam, sağalda bilmədim, yüz təmən sənin olsun.

—Qazi razı oldu. Murtuz qazının arvadı olan otağa. keçib dedi:

—Məndən qeyri otaqda heç kim olmasın.

Həmi bayırə çıxdı.

Murtruz qazının arvadının əvvəl nəbzinə baxdı, sonra sarı yağı onun qollarına, bir də üz-gözünə çəkdi. Bərk-bərk sariyb hamama göndərdi. Qazının arvadı cimib evinə qayıdı, aynaya baxıb gördü ki, üzündə sarılıqdan heç iz də yoxdu.

Qaziya xəbər gətdi ki, arvadın sağalıb, qazı şad olub, iki yüz təmən çıxarıb Murtuza verdi. Tez xanın yanına gəlib, arvadının sağlamasını xana nağıl elədi. Xan tez Murtuzun dalınca adam göndərdi.

Xanın adamları gəlib, Murtuzu tapıb dedilər:

—Xan səni çağırır.

Murtuz dedi:

—Siz gedin, mən gələrəm.

Xanın adamları gedəndən sonra Murtuz tülkünün yanına gəldi. Tülkü Murtuzu görən kimi dedi:

—Murtuz, biliram niyə gəlmisən. Buradan durub, xanın yanına gedərsən. O, səni göndərər ki, “get arvadıma bax, gör naxoşluğu nədir”. Sən də gedib bir az yubanandan sonra xana deyərsən ki, “Sənin arvadının azarı sərcə naxoşluğu”du. Onda xan deyəcək, “dərmani nədi?” Deyərsən ki, gərək sənin ayağını falaqqaya salam, bir çubuq çəkəm, qanından bir qaşıq götürəm, məndə dərman var, gərək sənin qanını o dərmana qatam arvad içsin, sağalsın. Xan arvadını çox istəyir. Elə ki, razı oldu xanı bir xəlvət otağa salarsan, ayağını falaqqaya salıb o qədər vurarsan ki, canı çıxar. Elə ki, xan öldü, cibindən xəzinənin açarını çıxararsan. Xəzinəni açarsan daşı götürərsən. Qayıdanan sonra hesablaşarıq.

Murtuz xanın yanına gəldi. Xan Murtuza yanında yer göstərib dedi:

—Həkim, mənim arvadım naxoşdu, get gör onun naxoşluğu nədi? Əgər sağalda bilsən, sənə üç yüz təmən verərəm.

Murtuz xanın arvadının yanına getdi. Yalandan nəbzini tutub xanın yanına qayıtdı. Xan xəbər aldı:

—Həkim, arvadımın naxoşluğu nədi?

Murtuz başını bulayıb dedi:

—Sənin arvadının naxoşluğu sərçə naxoşluğunu. Onun dərmanı da çox çətin ələ gələr.

Xan dedi:

—O dərman nədir ki, elə çətin ələ gəlir?

—Murtuz dedi:

—Məndə bir cür dərman var. O dərmana gərək sənin qanından qatila, arvadına verilə.

—Nə eybi var, verək də.

Murtuz güldü. Xan xəbər aldı:

—Niyə gülürsən?

Murtuz dedi:

—Xan, bu qan gərək sənin ayağının altından alına. Bunun üçün gərək xəlvət bir otaq ola.

O otaqda bir sən olasan, bir də mən, sonra mən sənin ayağını falaqqaya salam, ayağının altına bir çubuq çəkəm, qan hara yiğilsa mən də ordan qan götürəm.

Bu belə deyəndə, xan fikrə getdi. Əvvəl istədi razi olmaya, amma arvadını çox istəyirdi.

Fikir elədi ki, “yaxşı, mən bir çubuqla ölməyəcəyəm ki, elə ki arvadımı sağaltdı, sirrim bayır çıxmasın deyə, həkimin boynunu vurduraram”.

Xan razi oldu, ayağa durub xüsusi bir otaq ayırdı. Gizlincə falaqqanı, çubuğu otağa apardı. Murtuz qapını bərk bərk bağlayıb, xanı yerə uzatdı. Ayağını falaqqaya salıb bərk-bərk bağladı, əlinə çubuğunu alıb vurmağa başladı.

Bir də gördü xan yarımcandı. Dedi:

—Xan, yadındadı, məni falaqqaya saldırıb döydürdü, işıqlı daşımı aldın?

Xan bildi ki, bu Murtuzdu. Amma qapılar bağlı olduğundan dadi heç yana çatmadı.

Murtuz xanın ayağının altına əlli yə qədər çubuq vurdu. Xan çubuqlara tab gətirə bilməyib öldü.

Murtuz xanın cibindən açarı götürdü, gedib xəzinənin qapısının açdı, işıldayan daşını götürüb çıxdı. İndi sənə deyim tulkudən.

Murtuz gedəndən sonra tülükü gecəni yarı eliyib, qazının evinə gəldi. Gördü ki, qazı yatıb. Tez quyruğunu zəfəranlı eləyib, qazının üzünə sürtdü, geri qayıtdı. Gördü ki, Murtuz gəlib, xəbər aldı”

—Neylədin?

—Murtuz gördüyü işləri birbəbir tülüküyə danışdı.

—Tülükü dedi:

—Qazının arvadının başına gətirəni, qazının öz başına da gətirmişəm. Bu yarpağın suyunu şüşəyə töküb cibinə qoyarsan, gədərsən qazının evinə, qabağında dayanarsan. Qazının arvadı səni görən kimi çağıracaq: “Gəl ərim naxoşdur”, sən də gedib qazı ilə

arvadına bu yarpağın suyundan verərsən. Onlar yarpaq suyundan içən kimi buynuz çıxardacaqlar, dali ilə daha sənin işin olmasın.

Murtuz qazının evinə tərəf gəlməkdə oldun, sənə xəbər verim qazının arvadından.

Qazının arvadı səhər yuxudan duranda gözü ərinin üzünə sataşdı, gördü ki, kişinin üzü-gözü sap-sarı saralıb, dedi:

—A kişi, sən də naxoşlamışan?

Qazı tez aynaya baxıb gördü ki, rəngi saralıb, arvadına dedi:

—Arvad, tez o cavan həkimi tap, gətir.

Qazının arvadı küçəyə çıxdı. Murtuzu görən kimi tanıyıb dedi:

—Ay qardaş, qazı səni çağırır.

Murtuz bulirdı ki, iş nə yerdədi. Tez özünü qaziya yetirdi gördü ki, qazı yorğan-döşəkdədi. Dedi:

—Olmasın azar?!

Qazı dedi:

—Həkimbaşı, mənim dərdimə çarə.

Murtuz qazının arvadından iki piyalə aldı. Yarpağın suyunundan piyalələrə töküb birnin qaziya, birinin də arvadına verib dedi:

—Bircə bu dərmanları üçün!

Yarpaq suyunu içən kimi, ər-arvad ikisi də qoşa buynuz çıxartdilar. Qazı o yandan, arvadı bu yandan başlarına döyə-döyə qaldılar.

Qoçaq tülkü özünü camaata yetirib, car çəkdi ki, qazı buynuz çıxardıb.

Camaat yığışışb gəldi. Həqiqətdə də gördülər ki, qaziynan arvadı buynuz çıxardıblar. Yerbəyerdən onları daşa basdilar, sonra da götürüb çaya atdilar. Murtuz qazının mal-dövlətinin camaata payladı. Özü də ceyran və tülkü ilə həmişəlik yoldaş oldu.

Onlar yeyib, içib, yerə keçdilər, siz də yeyin, için, mətləbə çatın.

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviiyyə Məmmədova

AZERİ.orga qoyuldu: oktyabr, 2003-cü il